



[Aliyev-Pashinyan grnd bu msl razladrd](#)

Azərbaycan v Ermənistan liderləri bu illər zində mxtlif gərlər keiriblər, ancaq videoforata səsəndə ilk dəfədir

.gərdlər

Arannnews : bu sözləri politoloq Elxan ahinolu ötn gün Fransa Prezidenti Emmanuel Makronun tbbüsü il Azərbaycan Prezidenti İham İliyev, Ermənistanın Ba naziri Nikol Pashinyan v Avropa ttifaq urasında rəhbəri arlı. Miel arasında videoforata da tutan görü haqda qeyd edib Politoloq Makronun niyət bel bir tbbüsl çx etməsi sualına cavab :axtarb

İdquo;Birincisi, bu ilin balancında Avropa ttifaqna sdrlik Fransaya keçib& v Paris bütün istiqamtlrd istr-istməz fallq nümayi etdirimidir. Avropanın səs problemləri arasında Rusiya-Ukrayna gərginliyini v qaz tdarükü il bal yaranan suallar göstrmk olar. Bununla yana Avropa ttifaqın hazırki sdri Fransa Azərbaycanla Ermənistan arasında moderatorlu da çalr. Azərbaycan Brüsselin moderatorluunun leyhin deyil. Ancaq Fransanın moderatorluu Azərbaycanda sulallar dourur. Çünki Fransadak siyasi dairələr Ermənistanın mövqeyini müdafi etdiklərini gizlətmirlər, ayr-ayr fransız siyastçilr is Qaraba separatçlərnə dstk ifadə edirlər. Fransa Azərbaycanla Ermənistan arasında vasitçilrindən biri olmaq üçün xarici siyastinin bu istiqamətini korrekt etmidir. Bu olmazsa, Parisin moderatorluu bir i .yaramayacaq

kincisi, apreldə Fransada prezident seçkisidir v gr Makron yenidən namizdliyini irli sürək, xarici siyastdə fallın arırmaldr. Hazırda Makron Kiyevlə Moskva arasında da vasitçiliyini genilndirmək istyir. Fevralın 4-d videoforata səsəndə keçirilən görüd is Ermənistan-Azərbaycan münasibtlrinin normaladrlmasına dair trafl müzakirlər keçirilib. Bu xüsusda, tdbirin vvlcdn müyyn edilmi gündliyin uyun olaraq, iki ök arasında münasibtlrin müxtilf aspektləri, o cümldən humanitar məsllər, etimad quruculuu, Azərbaycanın üzldiyi mina problemləri, kommunikasiyalarn açlması, sərhdlrin delimitasiyas v demarkasiyas, sülh sızii üzr danqların .;balanması kimi məsllər dair fikir mübadilsi aparılbd&rdquo Politoloq vurulayb ki, görüd, hmçinin UNESCO-nun Azərbaycana v Ermənistanına missiyası məslisi d müzakir olundu v missiyanın :hr iki ök göndrilmişin dair razılıq ifadə edildi İdquo;Böyük ehtimalla bu, görüd ld edilən səs nticidir.& Rəsmi rvan müharibdən sonra hər yer saxta məlumatlar yayır ki, guya Qarabadak “erməni abidli” thlük altındadır. UNESCO 27 illik ial dövründə Qarabada dadlan məscidlrl, muzeylrl v tarixi abidlrl bal mövqə ortaya qoymad, bölgy nümayənd həyət göndrəndi, .;indisi is l-ayaa düübl&rdquo